




Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Teşkilatlarına
Dövlət Dəstəyi Şurası



Azərbaycan Tarixçiləri
İctimai Birliyi



ÇUXURSƏD HAKİMLƏRİ və İRƏVAN XANLARI



Müasir Ermənistan Respublikası
Azərbaycan torpağında yaradılmışdır

Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur

İdeya müəllifi,
layihənin rəhbəri,
elmi redaktor və
ön sözün müəllifi:

Yaqub Mahmudov
*Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
Dövlət Mükafatı laureati*

Rəyçi:

Nazim Mustafa
tarix üzrə fəlsəfə doktoru

Texniki redaktor:

Mehri Xanbabayeva
riyaziyyat üzrə fəlsəfə doktoru

Güntəkin Nəcəfli.

Çuxursəd hakimləri və İrəvan xanları.

Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. - 44 s.

ISBN 978-9952-8268-5-2

© AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 2016

Azərbaycan
Respublikasının
Prezidenti

İLHAM ƏLİYEVİN

təşəbbüsü
ilə yazılmışdır.

Bilirsiniz ki,
alimlərimiz mənim təşəbbüsümlə
İrəvan xanlığı haqqında böyük
elmi əsər yaratmışlar. Bunun çox böyük
əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox
faktoloji və elmi məsələləri əks etdirir.
Hesab edirəm ki, daha geniş
auditoriyaya çatdırmaq üçün
kiçik həcmli broşürlər də buraxılmalıdır.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

*Azərbaycanın diplomatik xidmət
orqanları rəhbərlərinin beşinci
müşavirəsindəki nitqindən.
7 iyul 2014-cü il*





Oxuculara

Müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. **1918-ci il mayın 29-da** erməni dövləti yaradılmasından əvvəl, bütün tarixi dövrlərdə, həmin torpaqlar həmişə Azərbaycana məxsus olmuşdur. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş *hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar*, çoxsaylı *oğuz və qıpçaq türkləri* məhz bu regionda, xüsusilə Göyçə gölü* ətrafindakı torpaqlarda yaşmış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.

Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda cərəyan etmişdir. Büyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə – Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə" əsərində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada – **Göyçə gölü** ətrafindakı Azərbaycan torpaqlarında yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri

*1918-ci il mayın 29-da Azərbaycan torpagı olan – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldıqdan sonra **Göyçə** gölünün adı **1930-cu** ildə ermənilər tərəfindən dəyişdirilib "**Sevan**" adlandırılmışdır.



də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.¹

İlk mənbələr təsdiq edir ki, ayrı-ayrı işgalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, müasir Ermənistən Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu ərazi sonrakı tarixi dövrlərdə də Azərbaycan sülalələri olan **Sacılər**, **Salarılər**, **Şəddadilər** və **Eldənizlərin** idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Orta əsrlərdə Azərbaycan hakimləri olan Çuxursəd əmirləri və İrəvan xanlarının idarə etdikləri bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi.

XIX əsrin əvvəllərində Şimali Azərbaycan çar Rusiyası tərəfindən işgal olunana qədər İrəvan Azərbaycanın çox mühüm dövlətçilik mərkəzlərindən biri idi.

İrəvan bölgəsini, o cümlədən Çuxursəd bəylərbəyiyyini və İrəvan xanlığını Azərbaycanın dövlət idarəciliyi tarixində mühüm rol oynamış məşhur **Rumlu**, **Ustaclı** və **Qacar** sülaləsindən olan **hakimlər**, **bəyləribəyilər** və **xanlar** idarə etmişlər.

Bütün XV əsr əboyu Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuş Çuxursəd vilayətinin adı da Qaraqoyunlu tayfa birliyinə daxil olan

¹Geniş məlumat üçün bax: Əbübəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhələr və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı, 1998, s.46-47.



Azərbaycan-türk tayfalarından birinin - Sədli və ya Sədli-lərin adı ilə bağlıdır.

XVI əsrin əvvəlindən 1736-ci ilədək Azərbaycan Səfəvi dövlətinin mərkəzi İrəvan şəhəri olan ən mühüm inzibati vahidlərindən biri olan **Çuxursəd bəylərbəyliyini** Səfəvi hökmədarlarının təyin etdikləri məşhur **Azərbaycan Qacarlar nəşlinin** nümayəndələri idarə etmişdir. Çuxursəd bəylərbəyliyini idarə edən bəylərbəyilər dövlət qarşısında xüsusi xidmətlər göstərdiyi üçün hər zaman başqalarından fərqlənmiş, nisbi müstəqilliyə nail olmuşdur. Onlar nəinki qonşu dövlətlərə, hətta uzaq Fransaya belə öz elçilərini göndərmişlər.

İrəvan xanlığını (1747-1828) Azərbaycanın dövlət idarəciliyi tarixində mühüm rol oynamış məşhur **Qacarlar** sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəcilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi.

İrəvan xanlığı strateji bir məkanda yerləşdiyi üçün onu idarə edən xanlar xanlığın ərazisində mövcud olan qala və digər müdafiə tikililərini möhkəmləndirməklə yanaşı, yenisinin də tikilməsinə ciddi əhəmiyyət vermişlər. Məhz bu səbəbdəndir ki, 1815-1817-ci illərdə İrəvan xanı Hüseyn-qulu xan Qacarın əmri ilə məşhur **Sərdarabad** qalası tikilmişdir. Fransız mühəndislərinin yaxından iştirakı ilə tikilən kvadrat şəkilli bu möhtəşəm qala ikiqat divarı, möhkəm qüllələri ilə seçilirdi. Bu möhtəşəm qalanı da erməni vandalları məhv etmişdir.



“Çuxursəd hakimləri və İrəvan xanları” adlanan bu kitabçada İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalına qarşı aparılan şanlı azadlıq mübarizəsində Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan xanlarının qəhrəmanlığı və sərkərdəlik rəşadəti ilk mənbələr əsasında işıqlandırılmışdır. Dəfələrlə ağır mühasirələrə tab gətirən, doğma vətəninin müdafiəsi uğrunda son nəfəsədək vuruşmağa hazır olan İrəvan xanları öz doğma torpağının azadlığı naminə işgalçılara misilsiz dirəniş nümayiş etdirmişlər.

Məhəmməd Hüseyn xan Qacar (1784-1805), *Hüseyn-qulu xan Qacar* (1806-1827) və onun qardaşı, “Aslanlar başı” fəxri adını daşıyan *Həsən xan Qacar* çar Rusiyası işgalçularına qarşı aparılan azadlıq mübarizəsində Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin ən parlaq səhifələrini yazmışlar. Onların bu rəşadətli mübarizəsi müasir Azərbaycan gəncləri üçün misilsiz örnəkdir.

İlk mənbələr əsasında yazılın *“Çuxursəd hakimləri və İrəvan xanları”* əsəri bir daha sübut edir ki, 1918-ci il mayın 29-da Azərbaycan torpağında yaradılmış müasir Ermənistən Respublikasının ərazisi bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş və Azərbaycan sülalələri tərəfindən idarə olunmuşdur.

Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü
Dövlət Mükafatı laureati



ÇUXURSƏD HAKİMLƏRİ

Qədim Azərbaycan torpagı olan müasir Ermənistan Respublikasının ərazisi orta əsrlərdə **Çuxursəd vilayəti** adlanırdı.

Çuxursəd vilayətinin adı Qaraqoyunlu tayfa birliyinə daxil olan Azərbaycan-türk tayfalarından biri olan Sədli və ya Sədlilərin adı ilə bağlıdır. Sədli etnonimi XIV əsrдə yaşamış Qaraqoyunlu tayfa başçısı Əmir Səədin adından götürülmüşdür. 1410-cu ildə dünyasını dəyişmiş Sədli hakimi **Əmir Səəd** (XIV əsrin sonları - 1410) İrəvan yaxınlığında dəfn olunmuşdur.

Əmir Səədin hakimiyyəti altında birləşmiş Azərbaycan-türk tayfaları XIV əsrin sonlarından başlayaraq Sədli adlandı. Elə bu dövrdən də Şimal-Qərbi Azərbaycanın Arazyanı Sürməli vadisindəki ərazisi (indiki Ermənistan Respublikasının Yerashadzor kəndi və onun ətrafi) **Çuxursəd** bölgəsi adlanmağa və yarımasılı hakimlik şəklində idarə olunmağa başladı. Çuxursədin Azərbaycan torpagı olduğunu erməni mənbələri də təsdiq edir. Erməni mənbələri buranı **"Sahata pos"** – **"Səhəd çuxuru"**, yaxud da **"Yerkrin Sahat"** – **"Səhədin ölkəsi"** adlandırırlar.²

² ԳրիգորյանՎ.Ռ. Ելեանի խանութիւնը 18-րդ դարիվերը, Ելեան, 1958, էջ, 26: (*Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780- 1800), İrəvan, 1958, s.26*); İrəvan xanlığı. Rusiya işğali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009, s.37-38.



*Səədli Əmir Həsən
xarici ölkədən gəlmış elçini
qəbul edir (XIV əsr).*
(Bax: *Очерки по истории Армении. Сб. статей. М.1939, с. 101*)



*Səədli Əmir Həsən ovda
(XIV əsr).**
(Bax: *Очерки по истории Армении. Сб. статей. М.1939, с. 102*)

* Abidənin üzərindəki erməni hərfləri sonradan əlavə olunmuşdur.



Əmir Səədin ölümündən sonra **Çuxursəd vilayətinin** hakimi onun oğlu **Pir Hüseyn** (1410-1414) oldu. Əmir Pir Hüseynin dövründə də İrəvan (Rəvan) qalası əmirliyin paytaxtı idi.³ İrəvan hakimi Pir Hüseyn tərəfindən atası Əmir Səədin qəbri üzərində 1414-cü ildə möhtəşəm bir türbə ucaldılmışdır.*



*İrəvan yaxınlığında Azərbaycan Qaraqoyunu əmirlərinə məxsus
Cəfərabad türbəsi və onun üzərindəki yazı*

(Bax: Неймат М. Корпус эпиграфических памятников
Азербайджана, т. 3. Баку, 2001, с.175)

³Bax: İrəvan xanlığı. Rusiya işgali., s.37-38.

*İrəvan yaxınlığındaki Cəfərabad kəndində ucaldılan bu türbə Cəfərabad türbəsi adlanır. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 04.04.1946-cı il tarixli fərmanı ilə **Cəfərabad** kəndinin adı dəyişdirilərək **Arqavand** adlandırılmışdır.



Erməni tarixçisi A.Papazyanın yazdığını görə, Əmir Səəd sülaləsinə məxsus olan həmin məqbərədən başqa, göstərilən ərazidə daha iki, nisbətən kiçik məqbərə də olmuşdur.

Sonralar həmin məqbərələr ermənilər tərəfindən sökülmüş, bu nadir tarixi abidələrin daşlarından yaxınlıq-dakı tikililərdə istifadə edilmişdir.⁴

Əmir Pir Hüseynin ölümündən sonra Çuxursəd vilayətinin hakimi onun oğlanları **Piryaqub** (XV əsrin 20-ci illəri) və **Əbdül bəy** (XV əsrin 40-ci illəri) oldu. XV əsrin 50-60-ci illərində Çuxursədi yenə də həmin Azərbaycan sülaləsinin davamçıları – **Yaqub bəy** və **Həsənəli bəy** idarə etmişlər.

Çuxursəd vilayəti 1468-ci ildən XVI əsrin əvvəlinədək Azərbaycan Ağqoyunlu dövlətinin tərkibində olmuşdur.

XVI əsrin əvvəlində mərkəzi Təbriz şəhəri olan mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti yarandı. Azərbaycanın başqa bölgələri kimi Çuxursəd vilayəti də Səfəvi dövlətinin tərkibinə daxil oldu. XVI əsrin 30-cu illərində Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən 13 vilayətə – bəylərbəyiliyə bölündü. Bunlardan biri də mərkəzi İrəvan şəhəri (Rəvan qalası) olan **Çuxursəd bəylərbəyiliyi** idi.

Çuxursəd bəylərbəyiliyinin mərkəzi – İrəvan şəhəri Osmanlı sərhədlərinə yaxın olduğu üçün Azərbaycan hökmdarı Şah İsmayıllı onun möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş və 1509-cı ildə Səfəvi sərkərdəsi Rəvanqulu

⁴Папазян А. Арабская надпись на гробнице Туркменских Эмиров в селе Аргавант. Журнал «Ближний и средний Восток». Сб. статей. Памяти Б.И.Заходера, Москва, 1961, с. 68-75.



xanın Zəngi çayı sahilində daş və kərpicdən **Irəvan qalasını** inşa etməsinə razılıq vermişdi.⁵ Bütün XVI əsr boyu Çuxursəd bəylərbəyiliyini əsasən Səfəvi şahlarının təyin etdikləri və mənşəcə Azərbaycanın **rumlu** və **ustaclı** tayflarından olan bəylərbəyilər – **Div Sultan Rumlu, Hüseyn xan Sultan Rumlu, Şahqulu Sultan Ustaclı** və **Məhəmməd xan Toxmaq Ustaclı** idarə etmişlər.

Məhəmməd xan Toxmaq Ustacının göstərişi ilə 1578-ci ildə Irəvanın məşhur **Xan sarayı** (**Sərdar sarayı**) tikilmişdir.⁶

1583-cü ilin avqustunda Çuxursəd bəylərbəyiliyi Fərhad paşanın başçılıq etdiyi Osmanlı qoşununun hücumuna məruz qaldı. Bundan sonra Çuxursəd bəylərbəyiliyi 1583-1604-cü illərdə Osmanlı paşaları – *Xidir paşa* və *Məhəmməd Şərif paşa* tərəfindən idarə olunmuşdur.

XVII əsrin əvvəllərindən başlayaraq Çuxursəd bəylərbəyiliyini yenidən Səfəvi şahlarının təyin etdikləri və mənşəcə Azərbaycan tayflarından, əsasən, **qacarlar** tayfasından olan bəylərbəyilər idarə etmişdir.⁷

⁵Evliya Çələbi. Səyahətnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi t. e. d., prof. S.Onullahi. Bakı, 1997, s.50; T.Nəcəfli. Irəvan şəhəri Səfəvi-Osmanlı müharibələri dövründə (XVI-XVII əsrin I yarısı). // Antik və orta əsrlər Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı. Bakı, 2012, s. 459.

⁶Bax: Irəvan xanlığı. Rusiya işğalı., s..58-59, 191-195.

⁷Філіпповна, Н. Եկեղի խանությունը ..., էջ, 26; Irəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009, s.37-38.



ÇUXUSƏD HAKİMLƏRİ VƏ İRƏVAN XANLARI



İrəvan şəhərində zərb olunmuş Azərbaycan (Səfəvi) pulları

(Вах: Государственный музей изобразительных искусств имени А.С.Пушкина. Тринадцатая Всероссийская нумизматическая конференция. Москва, 11-15 апреля 2005г. с. 70-71. Тезисы докладов и сообщений. Москва, 2005. www.nuseum.ru/GMII/tezisi.pdf)

AZƏRBAYCAN MİLLİ EMLİKƏR AKADEMİYASI
TARİX İNSTITUTU



<http://www.rustypennies.com/catalog/pix/ba044a.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba053.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba047.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba054.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba049.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba055.jpg>



<http://www.rustypennies.com/catalog/pix/bi051.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba056.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba059.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba058.jpg>

Irəvan bölgəsində və Irəvan xanlığında dövriyyədə olunmuş Azərbaycan (Səfəvi) pulları

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI
TARİX İNSTİTÜTU



ÇUXUSƏD HAKİMLƏRİ VƏ İRƏVAN XANLARI



<http://www.rustypennies.com/catalog/pix/ba060.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba063.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba064.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba067.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba070.jpg>



<http://www.rustypennies.com/catalog/pix/ba071.jpg>



<http://www.rustypennies.com/catalog/pix/bh001.jpg>



http://ru.wikipedia.org/wiki/Фаїн:Iravan_1144_AbbasIII.jpg

İrəvan bölgəsində və İrəvan xanlığında dövriyyədə olunmuş Azərbaycan (Səfəvi) pulları



Çuxursəd bölgəsini azad edən Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) osmanlılara qarşı döyüşlərdə göstərdiyi igidliyinə görə **Sarı Aslan** ləqəbini almış Əmirdünə xan Qacarı (1604-1625) Çuxursəd (Irəvan) bəylərbəyi təyin etdi. Bununla da Çuxursəd bəylərbəyiliyində Azərbaycanın qədim tayfalarından biri olan **Ağcaqoyunlu-Qacarlar** tayfasının irsi hakimiyyəti başladı. 1625-ci ildə Əmirdünə xan Qacarın ölümündən sonra bu vəzifəyə onun oğlu, I Şah Abbasın ən tanınmış sərkərdəsi **Təhmasibqulu bəy Qacar** (1625-1635) təyin edildi.⁸

1635-ci ildə Irəvan bölgəsi qısa bir müddətə Osmanlı idarəciliyinə keçdi. Lakin tezliklə Səfəvilərin hakimiyyəti bərpa olundu və hakimiyyətə **Kalbalı xan** (1636-1639) və **Cağata Kötük Məhəmməd xan** (1639/40-1648) gəldi. O, "Cambr"da Kötük Əhməd xan kimi,⁹ dövrün mənbəsində isə **Cağata Kötük Məhəmməd xan** kimi təqdim olunur və onun Səfəvilərlə Osmanlılar arasında imzalanmış Qəsri-Şirin sülh müqaviləsi (1639) danışqlarının ilkin mərhələsində iştirak

⁸Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XIX - начале XX вв. Ленинград, 1949, с.125.

⁹Ümətəli Əkbərli: Əmər: Գիրք, որ կոչիյ իշակարան արձանացուցիչ, հայելի եւ պարսկակող բնալից որպիսութեանց Սրբոյ Արքոյոյ, և իրոյ ըրջակայից վանօրեիցն: Վաղարշապտ: Ուշիգ, 156: (Simeon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların toplusunun müffəssəl aynası və xatirə kitabı. Vaqarşapad, 1873, s.156).



etdiyi qeyd olunur.¹⁰ Bundan sonra ardıcıl olaraq **Xosrov xan** (1648-1652/53), **Məhəmmədqulu xan** (1653-1659/60) və **Nəcəfqulu xan** (1660-1663) hakimiyyətdə olmuşlar.

XVII əsrin II yarısında Çuxursəd bəyləribəyliyini idarə edən bəyləribəylər haqqında dövrün mənbələri maraqlı məlumatlar vermişlər. 1663-cü ildə Əmirgünə xan Qacarıının oğlu **Abbasqulu xan Qacar** (1663-1666) Çuxursəd (İrəvan) bəylərbəyi oldu. Lakin tezliklə onu hakimiyyətdə **Səfi xan – Alxas Mirzə** (1667-1674) əvəz etdi. Səfi xan haqqında dövrün mənbələrində xeyli maraqlı məlumatlar vardır.¹¹ Zəkəriyyə Əylisli əsərinin bir yerində onu Səfiqulu xan Teymur Qaybək kimi¹², digər səhifələrdə isə Səfiqulu xan Alxas Mirzə kimi göstərmişdir.¹³ Bundan əlavə, XVII əsr fransız səyyahı Şarden İrəvanda olarkən (1673) məhz Səfiqulu xanın Çuxursəd bəyləribəyi və ya İrəvan hakimi olmasını, həmçinin onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət etdiyini yazmışdır.¹⁴

Səfiqulu xan Alxas Mirzədən sonra hakimiyyətə qısa müddətə **Sarıxan bəy** (1674-1675) gəlsə də, tezliklə hakimiyyətdə onu dövrün mənbələrində Təbrizli Rüstəm xanın oğlu

¹⁰Канакерци 3. Хроника. Москва, 1969, с.129.

¹¹Bax: Simeon İrəvanlı. Cambr..., s.156.

¹²Զաքարիա Ազալեցի, Օբագրութիւն: Երևան, 1938, էջ, 63: (*Əylisli Zəkəriyyə. Gündəlik. Yerevan, 1938*, s.63).

¹³Əylisli Zəkəriyyə. Gündəlik, s.80,84,88.

¹⁴Şarden İ. Səyahətnamə (tərcümə edən V.Aslanov). Bakı, 1994., s.23.



olduğu göstərilən¹⁶ Səfiqulu xan (1675-1679) əvəz etdi. Bu faktı XIX əsrin rusdilli mənbəsi də təsdiq edir.¹⁷

XVII əsrin sonlarında Çuxursəd (Irəvan) bəylərbəyi-liyini Abbasqulu xan Qacarın kürəkəni **Zal xan** (1679-1688),¹⁸ **Murtuzaqulu xan** (1688-1691), Naxçıvanlı Məhəmmədrəza xanın oğlu **Məhəmmədqulu xan** (1691-1694)¹⁹ və **Zöhrab xan** (1694-1699) idarə etmişdir.

XVII əsrin sonu XVIII əsrin əvvəllərindən başlayaraq Çuxursəd (Irəvan) bəylərbəyiliyində yenə də yerli Qacarlar sülaləsi öz hakimiyyətini bərpa edə bilməşdi. Bu isə yerli Qacarlar sülaləsinin böyük nüfuzu malik olduğunu göstərir. Bu zaman **Fətəli (Fərzəli) xan Qacar** (1699-1705), **Əbdül Məhəmməd xan** (1705-1709), **Məhəmməd Rza xan** (1709-1715), **Mehrəli xan** (1715-1719) və **Əliqulu (Allahqulu) xan** (1719-1725) Çuxursəd hakimləri olmuşlar.

XVIII əsrin əvvəllərində Çüxürsəd bəylərbəyiliyi Səfəvi dövləti üçün önəmli bölgə olaraq qalırıldı. Məhz bu səbəbdən 1714-cü ildə Azərbaycan Səfəvi hökmдарı **Şah Sultan Hüseyn** (1694-1722) Irəvan hakimi **Məhəmməd Rza bəyin** başçılığı ilə Parisə böyük bir elçi heyəti göndərmişdi.²⁰

¹⁶Канакерци З. Хроника, с.182; Əylisli Zəkəriyyə. Gündəlik, s.102.

¹⁷ Сборник материалов для описания местностей и племен Кафказа (СМОМПК), вып. I, с.4.

¹⁸Канакерци З. Хроника, с.195.

¹⁹Канакерци З. Хроника, с.224; СМОМПК, вып.I, с.4.

²⁰ تاریخ پرچم اران. شمارگان چاپ ۲۲۲، ۱۳۸۴ ص



*Irəvan hakimi Məhəmməd Rza bəyin başçılıq etdiyi elçilər
heyəti Parisdə. 1714-cü il.
XVIII əsr fransız rəssamı Leroxs Fransin çəkdiyi şəkil.*



1724-cü ilin yazında Osmanlı sərkərdəsi Arif Əhməd paşanın 60 minlik qoşunları tərəfindən mühasirəyə alınan İrəvan qalası Əliqulu (Allahqulu) xanın başçılığı ilə 92 gün qəhrəmancasına müqavimət göstərmişdir. İrəvan qalasının mühasirəsi zamanı ciddi müqavimətlə qarşılaşan Arif Əhməd paşa Osmanlı sultanından əlavə qüvvələr göndərilməsini xahiş etmişdi. Onun müraciətinə cavab olaraq Osmanlı sultanı öncə 35 min, sonra Kütahya paşasının başçılığı ilə daha 10 min, bundan sonra isə Misirdən əlavə olaraq 3 min nəfərlik qüvvə göndərmişdi. Arifi Əhməd paşa bundan sonra İrəvan qalasını böyük çətinliklə ələ keçirə bildi.²¹

İrəvan qalası, həmçinin bütövlükdə Çuxursəd bəylər-bəyiliyinin ərazisi Osmanlı ordusu tərəfindən ələ keçirildikdən sonra on ildən çox bir müddətə (1724-1735) Osmanlı paşaları – *Rəcəb paşa*, *İbrahim paşa*, *Əli paşa Dəftərdar* və *Hacı Hüseyn paşa* tərəfindən idarə olunmuşdur.

Səfəvi sərkərdəsi Nadirqulu xan hakimiyyət başına keçən kimi Osmanlı dövlətindən qoşunlarını 1723-cü ildən bəri işğal etdikləri bütün Səfəvi torpaqlarından geri çəkməsini tələb etdi. Buna rədd cavabı alan Nadirqulu xan Osmanlı qoşunlarına qarşı hərbi əməliyyatı bərpa etdi. Görkəmlı sərkərdənin başçılıq etdiyi Səfəvi qoşunlarının zərbələri altında Osmanlı hərbi qüvvələri Azərbaycan ərazişini tərk etməyə başladı. Növbə İrəvana çatdıqda qaladakı

²¹ Bax: Silahsör Kemanı Mustafa Ağa. Revan Fethnamesi. // Bax: M.Münir Aktepe. 1720-1724 Osmanlı-İran münasibetleri. İstanbul, 1970, s.33-34, 69.



Osmanlı qarnizonu döyüşə girməkdənsə müdafiə olunmağı üstün tutdu. Lakin tezliklə Osmanlı qarnizonu bunun da mənəsiz olduğunu nəzərə alaraq, Nadirqulu xanla danışqlara girdi. Nəticədə İrəvan qalasındaki Osmanlı qarnizonu 1735-ci il oktyabrın 3-də qalanı tərk etdi.²²

İrəvan bölgəsi Osmanlı qoşunlarından azad olunduqdan sonra **Məhəmmədqulu xan** (1735-1736) buranın hakimi təyin olunsa da, Muğan qurultayı ərəfəsində Nadirqulu xan özünün etibar etdiyi **Pir Məhəmməd (Mahmud) xanı** (1736-1747) İrəvan xanı və eyni zamanda bu bölgənin bəylərbəyi təyin etdi.²³

Lakin tezliklə Nadir şah tarixi Azərbaycan torpaqlarında bu vaxtadək mövcud olan inzibati-ərazi bölgüsünü - Şirvan, Qarabağ, Azərbaycan və Cuxursəd bəylərbəyiliklərini ləğv etdi. Onların əvəzinə mərkəzi Təbriz şəhəri olmaqla vahid Azərbaycan vilayəti yaratdı və yeni vilayətin idarə olunmasını qardaşı **İbrahim xan Əfşara** həvalə etdi. "Nadir şah qardaşını Azərbaycan adlanan Atpatakana rəis və sərdar, yəni sərkərdə təyin edərək, Naxçıvanın, İrəvanın və bütün Ararat vilayətinin (Cuxursəd bölgəsi - red.), Gürçüstanın idarəsini ona tapşırdı və onu başqa xanlar üzərində bəylərbəyi və hakimi-mütləq təyin etdi".²⁴

²²Lockhart L. Nadir Shah. A critical study based mainly upon contemporary sources. London, 1938, p. 89.

²³Абраам Кретаци. Повествование. (Критический текст, пер. на русский язык и ком. Н.К. Корганяна). Ереван, 1973, с.245.

²⁴Абраам Кретаци. Повествование., с.244.



Beləliklə Azərbaycanın Çuxursəd bölgəsini İrəvan xanlığı yaranana qədər aşağıdakı hakimlər idarə etmişlər:

Əmir Səəd	(XIV əsrin sonlarından 1410-cu ilə qədər)
Pir Hüseyn	(1410-1413)
Pir Yaqub	(1420-ci illər)
Əbdül	(1440-ci illər)
Yaqub bəy	(1440-ci illər)
Həsənəli Qaraqoyunlu	(1460-ci illər)
Div Sultan Rumlu	(1515-ci ildən)
Hüseyn xan Sultan Rumlu	(1550-ci ildən)
Şahqulu Sultan Ustachi	(1550-1575)
Məhəmməd xan Toxmaq Ustachi	(1576-1583)
Xıdır paşa	(1583)
Lələ paşa	(1577)
Məhəmməd Şərif paşa	(1604-cü ilədək)
Əmirlənə xan Qacar	(1604-1625)
Təhmasibqulu xan Qacar	(1625-1635)
Fərhad paşa	(1635)
Kalbalı xan	(1636-1639)
Çağata Kötük Məhəmməd xan	(1639-1648)
Xosrov xan	(1648-1653)
Məhəmmədqulu xan Lələ bəy	(1653-1660)
Nəcəfqulu xan	(1660-1663)
Abbasqulu xan Qacar	(1663-1666)
Səfiqulu xan (Alxas Mirzə)	(1666-1674)



Sarıxan bəy	(1674-1675)
Səfiqulu xan	(1675-1679)
Zal xan	(1679-1688)
Murtazaqulu xan	(1688-1691)
Məhəmmədqulu xan	(1691-1694)
Zöhrab xan	(1694-1699)
Fərzəli (Fətəli) xan Qacar	(1699-1705)
Əbdül Məhəmməd xan	(1705-1709)
Məhəmməd Rza xan	(1709-1715)
Mehrəli xan	(1715-1719)
Əliqulu (Allahqulu) xan	(1719-1725)
Rəcəb paşa	(1725-1728)
İbrahim paşa və Mustafa paşa	(1728-1734)
Əli paşa dəftərdar	(1734)
Hacı Hüseyin paşa	(1734)
Məhəmmədqulu xan	(1735-1736)
Pir Məhəmməd xan	(1736-1747)



İRƏVAN XANLARI

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müəstəqil İrəvan xanlığının əsasını **Mir Mehdi xan Qasımlı-Əfşar** (1747-1748) qoymuşdur. İlk mənbələr Mir Mehdi xanı Əfşarların Qasımlı qoluna aid edir və onun hələ Nadir şahın sağlığında İrəvan hakimi olması haqda məlumat verir.²⁵ Mir Mehdi xan digər Azərbaycan xanları kimi, öz xanlığının ərazisini genişləndirmək siyaseti yeridirdi. O, bu məqsədilə 1748-ci ildə Urmiya xanlığına hücum etdi. Urmiya hakimi Fətəli xan Əfşar məğlub olaraq öz xanlığının müəyyən ərazilərini Mir Mehdi xana güzəştə getməyə məcbur oldu.²⁶

Lakin onun hakimiyyəti uzun sürmədi, 1748-ci ildə onu Məhəmməd Hüseyn xan Gəraylı (1748-1751) əvəz etdi.²⁷ Tarixçi Melikset bəy də 1749-cu ildə İrəvan xanlığı ərazisində baş vermiş hadisələrdən danışarkən İrəvanda Məhəmməd xanın hakimiyyətdə olduğunu qeyd edir.²⁸ Digər qaynaqlar da Mir Mehdi xandan sonra hakimiyyətə

²⁵bax: میرزا رشید تاریخ افشار، تهران، ۱۳۲۹، (Mirza Rəşid. *Tarixi Əfşar.* Tehran, 1329, s.93-94).

²⁶ Mirzə Rəşid. *Tarixi Əfşar*,.. s.93-94; Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları XVIII əsrin II yarısında. Bakı, 1979, s.111.

²⁷ Mirzə Rəşid. *Tarixi Əfşar*. Tehran, 1329, s.94, 97-98.

²⁸ ل. ملکسەت بەک - فەلە، Կրացազբյուրները Հայաստանին հայերիմասին, հ. Գ, Եկեան, 1955, էջ 172, 187. (L.Melikset Bek. *Gürcü mənbələri Ermənistan və ermənilər haqqında*. Yerevan, 1955, s.187).



yerli nümayəndə Məhəmməd xan Gəraylinin gəldiyini qeyd edirlər.²⁹

Çox keçməmiş öz nüfuzunu bərpa etməyə çalışan Urmiya xanı Fətəli xan Əfşar əfqanıstanlı Azad xanla ittifaq bağladı və onların birləşmiş qoşunları 1751-ci ildə İrəvanı ələ keçirdi. Azad xan 1751-ci ildə İrəvan qalasını ələ keçirmək üçün hücum etmiş gürcü çarı II İraklinin qoşunlarını da məğlub etdi. Bu hadisədən sonra İrəvan xanlığına dair rəsmi sənədlərdə Azad xanın nümayəndəsi



İrəvan xani ovda.
Rəssam Qriqori Qaqarin (1811-1893).

²⁹ Mirzə Rəşid. Tarixi Əfşar, s.93.



Xəlil xan Özbəkin qısa müddət ərzində İrəvan xanlığının rəsmi işlərinə nəzarət etməsi qeyd olunur.

Bu hadisədən çox keçməmiş, 1755-ci ildə İrəvan xanlığında hakimiyyətə mənşəcə Azərbaycanın **qacarlar** tayfasından olan **Həsənəli xan Qacar** (1755-1759) gəldi.³⁰ Həsənəli xan Qacar hələ Nadir şah dövründə İrəvan hakimi olmuş və şah tərəfindən cəzalandırılırlaraq hər iki gözü çıxarılmışdı.³¹

Həsənəli xan Qacarın yenidən hakimiyyətə qayıtması qədim Azərbaycan tayfası olan Ağcaqoyunlu-Qacarların* İrəvan xanlığının əhalisi arasında nüfuzunun böyük olduğunu sübut edir.

İrəvan xanlığını idarə edən hökmdarların Qacarlar nəslindən olmasını digər tədqiqatçılar da təsdiq edirlər.³²

³⁰Bax: Simeon İrəvanlı. Cambr.,s.136; Шопен И.И. Исторический памятник состояния армянской области в эпоху её соединения к Российской империи. СПб., 1852, с. 161; СМОМПК, вып. I, с.5.

³¹Bax: Simeon İrəvanlı. Cambr.,s.231.

* Qədim Azərbaycan türkləri olan qacarlar mənşəcə Oğuzların Bayat boyunun Şam Bayati oymağının bir qoludur. Bu qol Yivə, Ağcalı və Ağcaqoyunlu oymaqları ilə birlikdə Qacar boyunu əmələ gətirmişdi. Çuxursəd vilayətində yaşayan qədim Qacar tayfları mənbələrdə Ağcaqoyunlu Qacarlar kimi qeyd olunur. Bax: Najafli T, Najafli G. Role of Gajars in Azerbaijan's political life in the XVI - XVII centuries.// «Азербайджан и азербайджанцы», Баку, 2006, № 1-4., p.137-147.

³² СМОМПК, вып. I, с.5; Бакиханов А.А. Гюлистан-Ирам., с.185; Bouroutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828, Mazda Publishers in association with Bibliotheca Persica, Costa Mesa, California and New York, 1992, p.8.



Irəvan xanlığının mühüm dövlət atributlarından biri də bayraqlar idi. Irəvan xanları ayrı-ayrılıqda bayraqlarının keyfiyyətli parçadan və zövqlə hazırlanmasına xüsusi diqqət yetitmişlər. Irəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman Irəvan xanlığının 4 bayraqı rus qoşunlarının əlinə keçmişdi.³³ Tiflis şəhərində Qafqaz Hərb Tarixi Muzeyində saxlanılan bu bayraqlardan yalnız 2-si 1924-cü ildə in-diki Azərbaycan Tarixi Muzeyinə verilmişdir. Irəvan xanlığına məxsus bayraqların üzərində şir və günəş təsvirləri qurama üsulu ilə tikilmişdir. Bu isə Irəvan xanlarının tarixən



Irəvan xanlığının bayraqları.

Azərbaycan Milli Tarix Muzeyi

³³ Потто В. Кавказская война. 1826-1828. Москва, 2006, səh.361.



Azərbaycan dövlətçilik ənənəsinə* sadıq qalması ilə bağlıdır**.

Hələ XVII əsrin əvvəllərindən başlayaraq mənşəcə qədim Azərbaycan tayfası olan Ağcaqoyunlu Qacarlar Cuxursəd bəylərbəyliyinin idarə olunmasında mühüm rol oynamışlar. Məhz bu səbəbdəndir ki, işgalçı rus qoşunlarının komandanı general Paskeviçin göstərişi ilə işgal olunmuş bölgəni hərtərəfli təsvir və tədqiq edən İ.İ.Şopen Həsənəli xan Qacarın hakimiyyətə gəlməsi ilə İrəvan xanlığında hakimiyyətin irsi xarakter aldığı yazırı.³⁴

Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı **Hüseynəli xan Qacar** (1759/60-1783) əvəz etdi.³⁵

Hüseynəli xan Qacarın hakimiyyəti dövründə hələ 1578-ci ildə Cuxursəd bəyləribəyi Məhəmməd xan Toxmaq Ustaclı tərəfindən tikilən **Irəvan Xan sarayı** görkəmli Azərbaycan memarı Mirzə Cəfər Xoysu tərəfindən yenidən qurulmuş və xeyli təkmilləşdirilmişdir. Sarayın əsas hissəsi

* Azərbaycan Səfəvi və Nadir şah imperiyalarının bayraqlarında da güclü hakimiyyət rəmzi olan sir və günəş təsvirləri vardır.

** İrəvan sərdarına məxsus üçkünc formalı bayraqın qumaş hissəsinin ölçüləri 145x261 x 217 sm-dir. Şirin quyruğu yanındaki yazıda ərəb dilində "Mən qanuna (şəriətə) uyğun hərkət edirəm", digərində isə "Kömək Allahdandır, qələbə yaxın" sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayraqa müxtəlif rəngli (qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salılmışdır.

³⁴ Шопен И.И. Исторический памятник., с.161; с. 163; Simeon İrəvanlı. Cambr., s.137, 232.

³⁵ Bax: Simeon İrəvanlı. Cambr.,s.137,232; Шопен И.И. Исторический памятник., с.163; СМОМПК, вып.І, с.



olan *Güzgülü salon* və *Yay köşkü* 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan Qacar tərəfindən saray kompleksinə əlavə etdirilmiş və beləliklə bina memarlıq baxımından monumental saray binası kimi təkmilləşdirilmiş və tamamlanmışdır.³⁶ Şərqi nadir sənət incisi olan **Irəvan Xan sarayı** və yaxud **Sərdar sarayı** ermənilər tərəfindən 1918-ci ildə yerlə-yeksan edilmişdir.



Azərbaycan türklərinə məxsus qədim məscid.

Irəvan qalasının içərisində idi.

Dübua de Monperenin çəkdiyi şəkil (XIX əsr)

³⁶bax: Irəvan xanlığı..., s.192-193.




Irəvan məscidləri içərisində ən möhtəşəmi və Şərq memarlığının nadir nümunəsi hesab edilən Götürk məscid də 1760-1768-ci illərdə Hüseynlî xan Qacarın hakimiyyəti dövründə inşa edilmişdi. Məscidin adı onun kərpicinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fəvvərəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi.³⁷ Bu məscid xalq arasında Götürk məscid, yaxud Hüseynlî xan məscidi adlanırdı.



Götürk məscid.

(Bax: *August von Haxthausen. Transcaucasia: Sketches of the Nations and Races Between the Black Sea and the Caspian. London, 1854, p. 268*).

³⁷ Арутюнян В., Асратьян М., Меликян А. Ереван. М., 1968, с. 31.



Irəvan Xan sarayının Güzgülü salonu. Rəssam Qriqori Qaqarin.
(Bax:Alişan Ğevond. Ayrarat (erməni dilində). Venesiya, 1890, s. 309.).

1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar vəfat etdi və onu böyük oğlu, 15 yaşlı **Qulaməli xan Qacar** (1783-1784) əvəz etdi.³⁸ Lakin, Qulaməli xanın hakimiyyəti uzun sürmədi. 1784-cü ilin yayında o sui-qəsd nəticəsində qətlə

³⁸ Шопен И.И. Исторический памятник., с.164; Армяно-русские отношения XVIII века. 1760-1800 гг. т.IV, ч.II, Ереван, 1990. Док. №172. с. 267; Дубровин Н.Ф. История войны и владычества русских на Кавказе. т.II, СПб., 1886, с. 40.



İrəvan xanının Yay köşkü.

(Bax: *Kotzebue by Moritz Von. Narrative of a journey into Persia, in the suite of the imperial Russian embassy, in the year 1817.* London: 1819, p.126a).

yetirildi və taxta Hüseynəli xan Qacarın digər oğlu, 12 yaşı **Məhəmməd Hüseyn xan Qacar** (1784-1805) çıxdı.³⁹

Qərb mənbələrində və ədəbiyyatında *Məhəmməd Hüseyn xan Qacar* haqda maraqlı məlumatlar verilir. H.Busse V.Zubovun 1796-ci ildə Azərbaycana yürüşündən bəhs

³⁹Шопен И.И. Исторический памятник..., 164; Кавказский сборник (КС), т. XXIII. Тифлис, 1902, с.6; Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII в. Москва, 1966, с. 205.



*Məhəmməd
Hüseyn xan Qacar
(1784-1805)*

(Bax: G. Alişan. Ayrarat
(erməni dilində).
Venesiya, 1890, s.308.).

edərkən bu İrəvan xanını *Məhəmməd Hüseyn xan Ziyad-oğlu*, mənbənin digər yerində isə *Məhəmməd Hüseyn xan Qoyunlu* şəklində təqdim edir, iri dodaqları olduğuna görə onun "Dodaq" ləqəbi daşıdığı göstərilir.⁴⁰ G.Bornoutyan isə, Məhəmməd Hüseyn xan Qacarı qacarların Qoyunlu (Ağca-qoyunlu – red.) boyuna aid edir və ana xətti ilə Ağa Məhəmməd xan Qacarın qohumu hesab edir.⁴¹ Q.P.Butkov da

⁴⁰ Busse H. History of Persia under Qajar rule, translated Hasan-e Fasai's "Farsnama-ye Naseri". New York, 1972, p.67,107-109; İrəvan xanlığı. Rusiya işğali.., s.54.

⁴¹Bournoutian G.A. The khanate of Erevan..., p.8; İrəvan xanlığı. Rusiya işğali.., s.54.



Məhəmməd Hüseyn xan Qacarın 1785-ci ildən hakimiyyətə gəlməsini bir daha təsdiq edir⁴².

1797-ci ildə Ağa Məhəmməd şah Qacar “Rusiya hərbçiləri ilə əlaqə saxladığına görə” İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarı həbs edərək Tehrana göndərdi.⁴³ Q.P.Butkova görə isə, İrəvan xanı *Məhəmməd Hüseyn xan* Ağa Məhəmməd şaha itaətini bildirmək üçün onun yanına gəldiyi zaman, qohumu olmasına baxmayaraq, şah onu həbs edərək ailəsi ilə birlikdə Qəzvinə göndərdi.⁴⁴ Bununla Ağa Məhəmməd şah Qacar İrəvan xanlığını idarə etmək üçün öz yaxın adamlarını hakimiyyətə gətirməyə çalışdı. *Məhəmməd Hüseyn xanın* yerinə Ağa Məhəmməd şah öz qardaşı – *Əliqulu xan Qacarı* İrəvan xanlığında hakimiyyətə gətirsə də⁴⁵ İrəvan xanlığının əhalisi üşyan qaldırıb onu xanlıqdan qovdu.⁴⁶

Yaranmış vəziyyətdən istifadə edən *Həsən xan Məkulu* İrəvan xanlığında hakimiyyəti ələ keçirərək də bu vəziyyət uzun sürmədi.⁴⁷ Ağa Məhəmməd şah Qacarın

⁴² Бутков П.Г. Материалы для новой истории Кавказа 1722 по 1802 г. СПб., 1869. т. II, с.177.

⁴³ Шопен И.И. Исторический памятник..., 164.

⁴⁴ Бутков П.Г. Материалы для новой..., с.428; İrəvan xanlığı. Rusiya işğalı., s.54.

⁴⁵ Шопен И.И. Исторический памятник..., 164; Бутков П.Г. Материалы для новой.., с.426; Bourouytian G.A. The khanate of Erevan..., p.9.

⁴⁶ Бутков П.Г. Материалы для новой.., с.431; Qriqoryan V.R. İrəvan xanlığı ..., s.185.

⁴⁷ Qriqoryan V.R. İrəvan xanlığı ..., s.185.



oldurulməsindən sonra hakimiyyəti ələ alan varisi *Fətəli şah Qacar* (1797-1834) İrəvan xanı *Məhəmməd Hüseyn xan Qacarı* dərhal həbsdən azad etdi.⁴⁸ Üç aylıq hakimiyyətdən uzaqlaşdırılan *Məhəmməd Hüseyn xan Qacar* geri qayıdaraq İrəvan xanlığında öz hakimiyyətini yenidən bərpa etdi.⁴⁹ Lakin, Fətəli şah Qacarın gözlədiyinin əksinə olaraq *Məhəmməd Hüseyn xan* ondan asılı olmaq istəmədi. Buna görə də, bir müddət sonra – 1805-ci ilin iyununda şahzadə Abbas Mirzə *Məhəmməd Hüseyn xan Qacarı* həbs edib İrana göndərdi.⁵⁰

Dövrün ilk mənbələrinin verdiyi məlumatə görə, *Məhəmməd Hüseyn xan Qacar* ikili mövqeyinə görə,⁵¹ digər məlumatda isə məhz Osmanlı dövləti ilə yaxın münasibətdə olduğu üçün (bu zaman Qacarların Osmanlı dövləti ilə münasibətləri pisləşmişdi – red.) vəzifəsindən kənarlaşdırıldı.⁵² Əslində *Məhəmməd Hüseyn xan Qacarın* müstəqil siyaset yeritməsi Qacarlar İranının hökmdarı Fətəli şahı və şahzadə Abbas Mirzəni qane etmirdi. Onu hakimiyyətdən uzaqlaşdırmaq üçün daim fürsət axtarırdılar və buna nail oldular.

⁴⁸ Bax: İrəvan xanlığı. Rusiya işğali.., s.55.

⁴⁹ Bax: Bournoutian G.A. The khanate of Erevan..., p.9.

⁵⁰ Акты, собранные Кавказкою Археографическою Комиссиею (АКАК), т. II. Тифлис, 1868, док, 1256, с.626.

⁵¹Шопен И.И. Исторический памятник..., 167.

⁵²Bax: Bournoutian G.A. The khanate of Erevan..., p.14-15.



Məhəmməd Hüseyn xan Qacarın hakimiyyətdən uzaq-laşdırılması ilə İrəvan xanlığında Pirqulu xan Qacar⁵³ (1805),⁵⁴ Mehdiqulu xan Qacar⁵⁵ (1805-1806)⁵⁶ və Marağalı Əhməd xan (1806, avqust-oktyabr)⁵⁷ hakimiyyətə gəlsələr də onların hakimiyyəti uzun sürmədi.

Çox keçmədən İrəvan xanlığında yerli hakimiyyət yenidən möhkəmləndi və hakimiyyətə müstəqil İrəvan xanlığının sonuncu xanı *Hüseyinqulu xan Qacar Qoyunlu* (1806, dekabr-1827, oktyabr) gəldi.⁵⁸ Qacarların Ağcaqoyunlu boyundan olan *Hüseyinqulu xan Qacarın* atası vaxtilə İrəvan xanı olub. Fətəli xanın sarayında əyanların başçısı vəzifəsində çalışmış, Ağa Məhəmməd şah qətlə yetiriləndən sonra Fətəli şahın hakimiyyətdə möhkəmlənməsinə yaxın-

⁵³ *Pirqulu xan Qacar* isə əslində İrəvan xanı deyil, İrəvan şəhərinin hərbi rəisi olmuşdu. "Qarabağnamə" müəllifi Mir Mehdi Xəzani Məhəmməd Hüseyn xan Qacarın Mehdiqulu xan Qacarla əvəz olunmasını təsdiq edir və Pirqulu Qacarı ordu sərkərdəsi kimi təqdim edir. Bax: Qarabağnamələr, II kitab. Bakı, 1991, s.156.

⁵⁴Bax: Шопен И.И. Исторический памятник..., 167; Bournoutian G.A. The khanate of Erevan..., p.14-15.

⁵⁵ Bəzi mənbələrdə Mehdiqulu xan qacarların Dəvəli boyuna aid edilir. Bax: Brydges H.J. The dynasty.., p.193.

⁵⁶Bax: AKAK, т. II., док, 1256, с.626; СМОМПК, вып.I, с.5; Bournotian G.A. The khanate of Erevan..., p.14-15.

⁵⁷ СМОМПК, вып.I, с.5; Присоединение Восточной Армении к России. т. I. (1801-1813). (сб.док. под ред. Ц.П.Агаян). Ереван, 1972, с.368-3690.

⁵⁸ AKAK, т. III. Тифлис, 1869, док, 129, с.60-70; док, 424, с.232; Шопен И.И. Исторический памятник..., 167.



Xan sarayının qəbul otağı. Rəssam Qriqori Qaqarin.

dan kömək etmişdi. 1800-1802-ci illərdə Qəzvində paytaxta gedən yolun müdafiə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə görə “Qəzvini” təxəllüsü almışdı. 1802-ci ildə əfşarlar arasında yaranan ixtişaşları yatırmaq üçün Xorasana gəndərilmiş və beş il Xorasani idarə etmişdi.⁵⁹ Fətəli şah İrəva-

⁵⁹ Bournoutian G.A. The khanate of Erevan..., p.17-18; İrəvan xanlığı. Rusiya işğali., s.56.



nin yeni xanı Hüseynqulu xan Qacara "sərdar" – yəni Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulu-nu verdi.⁶⁰ İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülkü hakimiyyəti verilməklə yanaşı, o çoxsaylı süvari və piyada qoşunla da təmin edildi.⁶¹ Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar "İrəvan sərdarı" kimi qeyd olunur.

İrəvan xanlığının ərazisində mövcud olan möhtəşəm *Sərdarabad* qalası 1815-1817-ci illərdə İrəvan xanı Hüseynqulu xan Qacarın əmri ilə tikilmişdir. Bu möhtəşəm qala kvadrat şəklində idi. Fransız mühəndislərinin iştirakı ilə tikilən Sərdarabad qalasının ikiqat divarları, möhkəm qüllələri və darvazası var idi.



*İrəvan xanı
Hüseynqulu xan Qacar.
(1806-1827)*

⁶⁰ Bournoutian G.A. The khanate of Erevan..., p.17.

⁶¹ Brydges H.J. The dynasty..., p.295.



ÇUXUSƏD HAKİMLƏRİ VƏ İRƏVAN XANLARI



Sərdarabad qalasının ümumi görünüşü.



İrəvan xani
Hüseynqulu xan
Qacarın qardaşı
Həsən xan
Qacar

AZƏRBAYCAN MİLLİ EMLİKƏR AKADEMİYASI
TARİX İNSTITUTU



Bu möhtəşəm qalanı da erməni vandalları yer üzündən silmişlər.

Hüseynqulu xan Qacarın qardaşı, "Aslanlar başı" fəxri adını daşıyan **Həsən xan Qacar** çar Rusiyası işgalçılara qarşı aparılan mübarizədə İrəvan xanının ən yaxın silahdaşı idi.⁶²



İrəvan qalasının çar Rusiyası işgalçılari tərəfindən alınması

(Bax: Покоренный Кавказ (очерки исторического прошлого и современного положения Кавказа с иллюстрациями) Книга I-V, СПб., 1904.).

⁶² Qarabağnamələr, II kitab, s.63; Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.III, вып.1-4, СПб., 1886. с.515; Nəcmi Nasir. Abbas Mirzə (XIX əsr Rusiya – İran – Azərbaycan münasibətləri). // Farscadan tərcümənin, ön sözün, izah və qeydlərin müəllifi, prof. Nazim Axundov. Bakı, 1993,s.96.



Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar və qardaşı, *Aslanlar başı* titulunu daşıyan Həsən xan Qacar 1827-ci ildə Rusiya işgalçılara qarşı İrəvan və Sərdarabad qalalarının dəfələrlə qəhrəmancasına müdafiəsinə başçılıq etmişdilər.⁶³ Çar generalı Benkendorfun qalanı təslim etmək tələbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işgalçılara sərt və birmənalı cavab verdi: «*qalanı təslim etməkdənən onun dağıntıları altında ölməyim yaxşıdı*».⁶⁴

Beləliklə, ilk mənbələrin məlumatları təsdiq edir ki, XIV əsrin sonlarından XVIII əsrin 40-ci illərindək Azərbaycan torpaqlarının ayrılmaz tərkib hissəsi olan Çuxursəd (İrəvan) vilayətini yerli Çuxursəd əmirləri və bəylərbəyiləri idarə etmişlər. 1747-ci ildən 1827-ci ilə qədər bu ərazidə müstəqil Azərbaycan dövlətlərindən biri – İrəvan xanlığı mövcud olmuşdur. Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın yerli türk tayfalarının – Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustachı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə etmişlər.

⁶³ Bax: İrəvan xanlığı. Rusiya işğali., s.308-352.

⁶⁴ Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.III, вып.1-4, СПб., 1886, с.304-305.



*Irəvan xanlığını idarə edən
Azərbaycan xanları:*

Mehdi xan Qasımlı (Əfşar)	(1747 - 1748)
Məhəmməd Hüseyn xan Gəraylı	(1748 - 1751)
Xəlil xan Özbək	(1751 - 1755)
Həsənəli xan Qacar	(1755 - 1759)
Hüseynəli xan Qacar	(1760 - 1783)
Qulaməli xan Qacar	(1783 - 1784)
Məhəmməd Hüseyn xan Qacar	(1784 - 1805)
Mehdiqulu xan Qacar	(1805 -1806)
Əhməd xan Marağalı	(1806)
Hüseynqulu xan Qacar (Qoyunlu)	(1806 - 1827)



ÇUXURSƏD HAKİMLƏRİ VƏ İRƏVAN XANLARI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Irəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində Azərbaycan Tarixçiləri İctimai Birliyi tərəfindən nəşr edilmişdir.

Azərbaycan Tarixçiləri İctimai Birliyi
AZ1065, Bakı,, B.Bağirova küç., 7, m.29.
E-mail: mxanbabayeva@mail.ru. Mob. (055) 353-02-33
Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutunun mətbəəsində çap edilmişdir.
Bakı şəh., H.Cavid pros., 125.